

Fenn vergi siyasətinin konseptual əsasları

Muellim Kəlbəliyev

Əyani şöbənin magistrləri üçün I kollokvium sualları

1. Vergi siyasəti, vergi taktikası və vergi strategiyası.
2. Daxili və xarici vergi siyasəti.
3. Diskresion və qeyri-diskresion vergi siyasəti.
4. Maksimum, optimal və sosial yönümlü yüksək dərəcəli vergilər siyasəti.
5. Vergi mexanizmi prosesi zamanı yaranan münasibətlər.
6. Vergitutmanın klassik prinsipləri.
7. Vergi sistemlərinin qurulması prinsipləri
8. Yüksək vergi yükü siyasəti.
9. Aşağı vergi yükü siyasəti.
10. Sosial yönümlü yüksək dərəcəli vergilər siyasəti.
11. Avropa İttifaqında vergi sistemlərini uyğunlaşdırmağın qarşısında duran vəzifələr.
12. Avropa İttifaqına daxil olan ölkələrdə şirkətlərin mənfəət vergisinə cəlb edilməsi sisteminin bir-birinə uyğunlaşdırılması.
13. Şirkətlərin mənfəətinin vergiyə cəlb edilməsi sahəsində Aİ-nin üzvü olan ölkələrin bir-birinə qarşılıqlı yardımı.
14. Avropa İttifaqına üzv dövlətlərin vergi qaydaları.
15. Mənfəət vergisi sahəsində Avropa İttifaqının əsas istiqamətləri.
16. Effektivlik itkilərinin Marşal-Harberger metodu ilə müəyyən edilməsi.
17. Effektivlik itkilərinin Xiks metodu ilə müəyyən edilməsi.
18. Fərdlərin bərabərliyinin müəyyən edilməsi.
19. Vergitutma rejimlərinin bərabərliyinin müəyyən edilməsi.
20. Ədalətlik yenidən bölgü kimi.
21. Cini əmsalı və Atkinson göstəricisi.
22. Utilitar, eqalitar və Rouls nəzəriyyələri.
23. Makrosəviyyədə vergi yükünün müəyyən edilməsi.
24. Mezosəviyyədə vergi yükünün müəyyən edilməsi.
25. Mini- və mikro- səviyyələrdə vergi yükünün müəyyən edilməsi.